

“Təsdiq edirəm”
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru
_____ t.e.d., prof. C.M.Cəfərov
“ ” _____ 2020-ci il

Azərbaycan Dövlət Pedaqoji Universiteti

İstifadəçilər üçün internet resurslar və e-poçtdan

istifadə şərtləri haqqında

TƏLİMAT

Azərbaycan Dövlət Pedaqoji Universiteti (bundan sonra - ADPU) istifadəçilər üçün korporativ internet resurslara çıxış imkanı təqdim edir. İstifadəçilər ADPU-a aid hesablama texnikasından və fərdi portativ cihazlardan istifadə edərkən korporativ internet resurslardan yararlanma bilərlər. ADPU, korporativ internet resurslarına çıxışı dayanıqlı və fasiləsiz təmin etmək üçün çalışmasına baxmayaraq, texniki nasazlıq və qəza zamanı bu xidmətlərin fasiləsiz olacağına heç bir zəmanət vermir.

Universitet həmişə online təhlükəsizliyi təmin etməyə çalışsa da, mütləq təhlükəsizliyi təmin etmək mümkünsüzdür. Viruslar, online hücumlar və ya istifadəçilərin qarşılaşdıqları digər təhlükəsizlik və uyğunsuzluq problemləri üçün universitet olaraq ADPU məsuliyyət daşımır. Universitetin korporativ internet resursları və digər informasiya sistemləri bu səbəbdən ictimai şəbəkə olaraq nəzərə alınmalı və resurslarda onlayn çalışan istifadəçilər öz riskləri hesabına bunu etmələrini anlamalıdır. Universitet tələbələr üçün verdiyi hər hansı bir onlayn hesabı istənilən an bağlamaq hüququnu özündə saxlayır.

Universitet aşağıdakı xidmətləri tələbələr üçün əlçatan edir:

- Hər bir istifadəçi təhsil məqsədləri ilə Microsoft hesabı əldə edir
- Anti-spam və digər təhlükəsizlik alətlərinin mövcud olduğu Microsoft hesabından email məqsədləri üçün istifadəni təşviq edir və dəstəkləyir
- Laboratoriya otaqlarında istifadəçiləri kompyutera giriş hesabı ilə təmin edir
- Korporativ resurslara çıxışı istifadəçilər üçün onlara məxsus portativ cihazlardan və uyğun məkanda internet üzərindən əlçatan edir

E-təhlükəsizlik

E-Təhlükəsizlik - internetlə əlaqəli təhlükələrdən - e-poçt, mətn mesajları və digər rəqəmsal ünsiyyət və ya internetə çıxış formalarından xəbərdar olmağı özündə ehtiva edir. Bütün korporativ istifadəçilər aşağıdakı davranış qaydalarına riayət etməli, informasiya sızmaları və narahatlıqlar barədə dərhal məlumat verməlidirlər.

Davranış qaydaları

Bütün istifadəçilər korporativ internet resursları və e-poçt istifadəsi üzrə aşağıda nəzərdə tutulan qaydalara əməl etməlidirlər:

- İnternet və digər ünsiyyət formalarını təhlükəsiz, düşünülmüş və digərlərinə hörmətli şəkildə istifadə etmək
- Digər istifadəçilərə zərərli və ziyanlı təsir olmadığına əmin olduqdan sonra saytlara giriş etmək, mesaj göndərmək və ya digər resurslara çıxış etmək
- Fərdi məlumatları və s. istifadə etməzdən əvvəl həmin şəxsin icazəsini almaq
- İnternetdə olan təhlükələrdən xəbərdar olmaqla onların qarşısını almaq üçün:
 - Fərdi məlumatları ötürmək və ya şəxsi şəkilləri onlayn yerləşdirmək olmaz
 - Arzuolunmayan və ya həssas mətn, e-poçt mesajları və ya şəkilləri göndərmək və ya qəbul etmək olmaz

- Təhqir, böhtan və ya saxta məlumatları göndərmək və ya qəbul etmək, digər şəxslər haqqında qərəzli məlumatları göndərmək (yaymaq, paylaşmaq) olmaz
- Qanunsuz əməllər törətmək, belə əməllərdə iştirak etmək, o cümlədən cinayət və narkotik vasitələrlə əlaqəli şəxslərlə bağlantı qurmaq olmaz
- Nifrət və zorakılıq kimi ictimai zidd materialları izləmək və ya qəbul etmək olmaz
- Müəlliflik hüququ qanunlarına məhəl qoymadan musiqi, film və ya pirat materialları endirmək(yükləmək) olmaz

İstifadəçilər naməlum və ya etibarsız mənbələrdən gələn e-poçtları, yükləmələr və əlavələri açmamalıdır, çünki, onlar zərərli proqram ehtiva edə bilər. Şübhə doğurdu hallarda məsul şəxs ilə əlaqə saxlanılmalıdır.

İstifadəçilər çəkinməlidirlər:

- Korporativ təhlükəsizlik sistemlərini iqnor etmək, ləğv etmək və ya aldadıb keçmək
- Şəxsi məqsədlər və ya qanunsuz fəaliyyət üçün korporativ resurslardan (vəsaitlərindən, xidmətlərindən) istifadə etmək
- Radikal meyllər daxil olmaqla, qanunsuz və ya hər hansı bir şəkildə zərərli materialları və ya sənədləri, proqramları universitetin, onun tərəfdaşlarının korporativ resurslarında və ya Microsoft hesabında saxlamaq, açmaq, göndərmək qəbul etmək, çap etmək, yükləmək, geriye yükləmək və saxlamaq
- Microsoft hesabı üçün həcm limitini aşmaq

ADPU, ona məxsus korporativ resurslarda çalışan internet istifadəçilərini izləyərək, qeydiyyatı ala biləcək proqram və sistemlərə malikdir. Universitet, ehtiyac yaranarsa yürüdülmən effektiv siyasət çərçivəsində, hər hansı bir Microsoft hesabı və ya korporativ resursların təftiş edilməsi hüququndan istifadə edə bilər.

Aşkarlanan hər hansı bir e-poçt sui-istifadəsi provayderlə birgə araşdırılacaq. Şübhəli halların mövcudluğu və ya hər hansı bir təlimat bəndinin pozulması zamanı məsul şəxsə məlumat verilməli və istifadəçi intizam prosedurlarına cəlb olunmalıdır. Bu onlayn hesabların bağlanması və istifadəçi haqqında digər intizam tədbirlərinin görülməsi ola bilər.

Narahatlıq doğuran hallar

Bir e-təhlükəsizlik probleminiz varsa və ya başqa bir şəxs barəsində narahatlıq hiss etdiyinizdə, bunu dərhal məsul şəxsə bildirin.

Hər hansı informasiya sızması və ya narahatçılıq, təhlükəsizlik məsələsi olaraq qəbul edilməklə, universitetdə intizam komissiyasının müvafiq proseduruna uyğun aktlaşdırılacaq.

Dəyişikliklərin qeydiyyatı cədvəli

Versiya	Dərc olunub	Müəllif	Ətraflı
1	09.07.2019	Fərhad Mirəliyev	Qaralama variant
1.1	10.07.2019	Fərhad Mirəliyev	Dəyişikliklər edildi
2	27.11.2020	Fərhad Mirəliyev	Onlayn istifadəyə dair qaydalar əlavə edildi

Cari status	Dərc olunub
Dərc olunub	
Son təftiş	27.11.2020
Son yenilənmə	27.11.2020